

LAYİHƏNİN İSTİQAMƏTİ: "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi"

Vergi güzəştleri iqtisadi inkişafə xidmat edir

Rеспublikamızda həyata keçirilən vergi siyaseti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həmçinin sahibkarlığın inkişafını stimullaşdırmaq, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi kimi mühüm vəzifələrə xidmət edir. Vergi qanunvericiliyində edilmiş dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin hüquq və mənafələrinin qorunması ilə bağlıdır.

Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənişməsi və yigilməsi qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar təkmilləşdirilib.

Ümumiyyətə, son illər ölkəmizin iqtisadi fealiyyətinin artmasında həyata keçirilən vergi siyaseti, bu siyasetin əsas istiqamətlərindən biri olan vergi yüksəkün azaldılması mühüm rol oynayır. İqtisadi siyasetin əsas prioritetlərindən biri sahibkarlığı dəstəkləmək və sahibkarlıq subyektlərinin fealiyyətini stimullaşdırmaq, özəl istehsal sahələrinin inkişafı üçün münbit şərait yaratmaq, qeyri-neft sektorunun davamlı inkişafını təmin etməkən ibarətdir. Bu məqsədə davamlı olaraq dövlət tərəfindən sahibkarlara müxtəlif vəsiyyətlərlə destək göstərilir, onlara əlverişli fealiyyət üçün geniş imkanlar yaradılır. Bu tədbirlərin əsas istiqamətlərindən biri sahibkarlıq sektoruna vergi güzəştlerinin tətbiqi ilə bağlıdır.

Xatırlatmaq lazımdır ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılara müddəti vergi güzəştlerinin verilməsi haqqında» Qanuna görə, 2001-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənəfət vergisi, eləvə dəyer vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fealiyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə eləvə dəyer vergisini və həmin fealiyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Qanuna 2008-ci il noyabrın 25-də edilmiş sonuncu dəyişikliyə əsasən, həmin müddət 2014-cü il yanvarın 1-dək uzadılıb. Bu şəxslər digər fealiyyət növləri ilə məşğul olmuşdu Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddələrlə uyğun şəkildə həmin fealiyyət üzrə vergiye cəlb edilirler. Bundan eləvə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki və hüquqi şəxslər məzdzlu işlərə əlaqədar ödəmə mənbəyindən tutulan vergini ödəməlidirlər.



dətine bir sıra vergiləri ödəmək-dən azad ediləbilər.

Xatırlatmaq lazımdır ki, «Kənd təsərrüfatı məhsulları istehsalçılara müddəti vergi güzəştlerinin verilməsi haqqında» Qanuna görə, 2001-ci il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənəfət vergisi, eləvə dəyer vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fealiyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, fiziki şəxslər isə eləvə dəyer vergisini və həmin fealiyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Qanuna 2008-ci il noyabrın 25-də edilmiş sonuncu dəyişikliyə əsasən, həmin müddət 2014-cü il yanvarın 1-dək uzadılıb. Bu şəxslər digər fealiyyət növləri ilə məşğul olmuşdu Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddələrlə uyğun şəkildə həmin fealiyyət üzrə vergiye cəlb edilirler. Bundan eləvə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) fiziki və hüquqi şəxslər məzdzlu işlərə əlaqədar ödəmə mənbəyindən tutulan vergini ödəməlidirlər.

Güzəştler kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslərə aid olunur. Başqa sözlə, həmin güzəştler, məsələn, süd məhsulları və yem istehsalı, balıq, pendir, qurudulmuş meyve, et satışı ilə məşğul olan müəssisələrə şəxsi edilir. Statistika Komitəsinin təsəffuatına əsasən, süd kənd təsərrüfatı məhsullarına, süd məhsulları isə emal sənayesi məhsullarına aid edilir.

Iqtisadi ekspertlərin fikrin-

cə, qanunun qəbulunda məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı maya dəyəri xərcrinin və qiymətlərinin aşağı salınmasına, məhsul bolluğuun yaradılmasına nail olmaqdır. Hesablamalarla əsasən, 2003-2013-cü illərdə kənd təsərrüfatı istehsalçılara edilən vergi güzəştlerinin məbləği 1 milyard



manatı töb. Kənd təsərrüfatı müəyyən bir inkişaf səviyyəsinə çatanadək bu güzəştlerin tətbiqi məqbul sayılır. Güzəştlerin növbəti dəfə uzadılması kənd təsərrüfatı məhsulları istehsalı stimullaşdırılmasına hesablanır. Vergi güzəştleri kənd təsərrüfatı sahəsində iri fermər təsərrüfatlarının, kooperativlərin yaranmasından, bu sahanın bəlli bir inkişaf mərhələsinə çatmasından sonra ləğv oluna bilər. Torpaqların şoranlaşması, meliorasiya problemi, məhsuldarlığın aşağı olması, məhsulun satışında yaranan problemlər və digər amillər nəzərə alınaraq, kənd təsərrüfatı 2019-cu ilədək güzəştlerden azad edilib.

Əlbəttə, bu, vergitutma bazasının genişləndirilməsi nöqtəy-nəzərindən optimal addim sayılmasa da, hökumət kənd təsərrüfatı məhsullarının istehsa-

linin stimullaşdırılması, habelə ərzəq təhlükəsizliyinin tamın edilmesi zərurəti nəzərə alaraq müyyən zaman intervalında belə güzəştleri məqbul sayır. Vergi güzəştlerinin tətbiqində məqsəd aqrar respublika kimi müsbət ənənələrə malik Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevirməkdir. Vergi güzəştlerinin tətbiqi zamanı ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı bəzi obyektiv problemlərin olduğu, iri fermər təsərrüfatlarının, kooperativlərin sayının azlığı, bu sahənin ümumi daxili məhsulda payının aşağı olması və digər amillər de nəzərə alınır.

Vergi güzəştlerinin mühüm nəticəsi olaraq 2015-ci ilin birinci yarısı sahibkarlıq mühitinin yaxşılaşması, yeni müəssisələrin istifadəyə verilməsi və digər əlamətdər iqtisadi hadisələr yadda qalıb. Vergi güzəştleri son illərdə sənaye texnoparkla-

Azərbaycan Mərkəzləşdirilmiş Finansal Sistemini Vətəndaşlıq Məsələlərini Dəstəkləmə Fonda
KIVDF

güzəştleri sayəsində texnoparkın istehsal dövriyyəsinin və yeniyi istehsal sahələrinin artırması üçün münbit şərait yaranıb. Həzirdə Sumqayıt texnoprakında çalışan işçilərin sayı 5 min nəfər təşkil edir və yaxın 5 ilde bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur.

Vergi Məcəlləsinə edilmiş elavə və dəyişikliklərə əsasən, körpələr evləri, körpələr evi, uşaqlar, bağçaları, xüsusi uşaqlar, bağçaları və uşaq evləri 10 il müddətində hüquqi şəxslərin manəfət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilmişlər. Bu güzəşt gələcəkdə ölkəmizdə yeni uşaqlar, bağçaların, körpələr evlərinin tikilib istifadəyə verilməsinə, fealiyyətinə stimul verəcək.

Vergi güzəştlerini ölkədə investisiya fealiyyətinin da artmasına səbəb olub və bunu 2014-cü ilde ölkəmizdə iqtisadi artımın sürətlənməsi, milli sahibkarlığın inkişafı fonunda yerli özəl şirkətlər tərəfindən investisiya qoyulmuşlarının həcmi artırıb. Bu dövrdə ölkə iqtisadiyyatın 27 milyard dollar sərmaya qoyulub ki, bu da Azərbaycan iqtisadiyyatında en yüksək göstəricilərdən hesab olunur. Sərmaya portfelində daxili investisiyaların artımı, Azərbaycanın maliyyəbucde imkanlarının güclənməsi ilə yanaşı, yerli iri şirkətlərin kapital ehtiyatlarının yaxşılaşdırılmasını təsdiq edir, ölkə iqtisadiyyatında aktivlik göstəricisini şütləndirir.

Beynəlxalq təcrübəyə əsasən, investisiyaların artım tempi bilavasitə vergi yükü ilə sıx bağlıdır. Belə ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmu galinrinin 30-40-fazindan çox olduğda iqtisadi fealiyyətin səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə vergi yükünün səviyyəsinə diqqət yetirək, ölkəmizdə bu göstəricinin 20 faz həddini ötməyini görmək mümkündür. Bu, Şərqi Avropa, habelə MDB ölkələri olan Rusiya, Ukrayna, Qazaxistan, Belarus kimi dövlətlərindən aşağıdır. Bu faktor Azərbaycanın iqtisadiyyatında sərmayelerin həcmi artmasında əsas vasitələrdən biri hesab oluna bilər.

Hayata keçirilən tədbirlər regionlarda qeyri-neft sektorunu, sahibkarlığın inkişafına təkan verib. Son 5 ilə nisbətən respublikanın şəhər və rayonları üzrə vergi daxili olmalarının 35 faizdən çox artması da bunu göstərir.

S. Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Küləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonu tərəfindən ayrılan maliyyə vasaiti çərçivəsində çap olunub.